

Heydər Əliyev və Azərbaycançılıq

Bu gün Heydər Əliyevin adı Azərbaycan xalqının milli şürurunda «müstəqil Azərbaycan dövləti» anlayışının sinonimi kimi qavranılır.

Xalqımızın son 5 yüz illik tarixində milli dövlətçiliyimiz formalaşmasında Heydər Əliyev qədər böyük rol oynamış ikinci bir şəxsiyyət tapmaq mümkün deyildir və bu danılmaz həqiqət tarixin istənilən mərhələsində öz aktuallığını qoruyub saxlayacaqdır. Heydər Əliyev Azərbaycanda böyük bir doktrinanın, milli dövlətçilik fəlsəfəsinin əsasını qoymuşdur. Məhz onun fədakar mübarizəsi sayəsində ölkəmizdə həyata keçirilən islahatların miqyası və nəticələri deməyə imkan verir ki, artıq respublikamızda cəmiyyətin bütün sosial təbəqələrinin mənafeyini ifadə etmək gücünə malik dövlət qurulmuş, onun daha da inkişaf etməsi üçün zəruri potensial yaranmışdır.

Ümummilli liderimiz Heydər Əliyev təkcə Azərbaycanın yox, bütün dünya tarixinin dərəcədə böyük rolu olan bir şəxsiyyət idi.

Azərbaycan xalqı Heydər Əliyevi təkcə ölkəmizin, dövlətimizin qurucusu olan bir rəhbər kimi deyil, həm də xalqın, ölkənin xilaskarı kimi, dünyanın ən müdiri siyasetçi kimi sevir və qəlbində daim yaşadır.

Heydər Əliyevin Azərbaycanseverliyi, onun 1969—1982-ci illərdəki birinci rəhbərliyi dövründə də özünü çox qabarlıq şəkildə göstərmüşdi.

1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlisi ilə ölkəmiz tərəqqi və inkişaf mərhələsinə qədəm qoymuşdur. Respublika feallarını, bütün xalqı vətənimizin daha da çiçəklənməsi namına səfərbər edən Hey-

dər Əliyev az bir vaxt ərzində ölkəni sözün həqiqi mənasında əsl quruculuq, yarış meydənına çevirdi. Azərbaycanın bütün bölgələrində qaynar iş ahəngi hiss olunurdu. Yeni-yeni yollar çəkilir, körpülər salınır, əsrlərlə insan ayağı dəyməyən susuz səhralara yəni həyat bəxş edildi. Bəlkə də bu gün bütün bu deyilənlər adı qarşılana bilər. Ancaq o illərdə bütün bunlar inqilab idi—Heydər Əliyev epoxasını quruculuq inqilabı.

Heydər Əliyev 1969—1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə Azərbaycan iqtisadi və sosial sahədə, elm və mədəniyyətin inkişafında, xalqın rifah-halının yüksəldilməsində çox böyük uğurlar qazanmışdır. Həmin dövrde keçdiyimiz yola nəzər salsaq inamlı deyə bilerik ki, Azərbaycanın bu günü müstəqillik yolu 1969-cu ildə Heydər Əliyev tərəfindən başlanılmışdır.

1982-ci ildə Heydər Əliyev o vaxtin ən nəhəng ölkələrdən sayılan SSRİ-də yüksək dövlət vəzifəsinə təyin olundu. Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ali vəzifədə də Heydər Əliyev daim Azərbaycan üçün çalışdı.

1987-ci ildə Qorbaçov qaraguru Heydər Əliyevi vəzifəsindən uzaqlaşdırıldı və bununla da Azərbaycan üçün çətin günlər başlandı. Heydər Əliyevin hakimiyyətdə olduğu 1987—1993-cü illər Naxçıvandan Bakıya gəldi. Heydər Əliyevin qətiyyəti,

lər olmuşdur.

1988-ci ildən başlayaraq Azərbaycan torpaqları erməni qəsbkarları tərəfindən işgal edilməyə başlandı. Min-

iradəsi, müdrikliyi Azərbaycanı böyük bəlalardan xilas etdi.

Həmişə xalqın iradəsinə və dəstəyinə arxalanmış lider

fəaliyyəti dövründə ölkəmizi irəli aparmışdır. Azərbaycan inkişaf dövrünü yaşıdı, ölkəmizdə bütün sahələrdə inkişaf prosesi başlandı.

Ümummilli liderimiz Azərbaycançılıq ideyalarına necə sədəqətlə olmasına və bu ideyanın qorunması uğrunda necə

mübarizə aparmasını aşağıdakı misaldan da görmək olar.

Məlumdur ki, eramızdan əvvəl IV əsrən eramızın V əsrinədək 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhəri bizim indiki Qəbələ rayonunda yerləşmişdir. Qədim şəhərin qala və giriş darvazalarının, bəzi binaların qalıqları indi də qalmaqdadır.

1976-ci ildə başlayaraq o vaxtkı SSRİ silahlı qüvvələrinin ən güclü radiolokasiya stansiyalarından biri Qəbələ rayonu ərazisində tikilməyə başladı. İmperiya generalları həmin stansiyaya yüksək gərginlikli elektrik xətti çəkilməsini planlaşdırarkən xalqımızın tarixini, abidələrini nəzərə almamışdır. Elektrik xəttinin bir neçə böyük qurğusunun tikintisi qədim Qəbələ şəhərinin ərazisinə, daha doğrusu qala qapıları üzərinə düşmüştü.

Qədim Qəbələ şəhəri qalıqlarının məhv olması tariximizin daha bir nişanəsinin yer üzündən silinməsi təhlükə

kəsi yaranmışdır. Rayon rəhbərləri də bu vandalizmlə barışaraq imperiya generallarına qarşı durmağın mənasız olduğunu söyləyirdilər. Belə anda rayonun vətənpərvər, tariximəz hörmət bəsləyen öğulları birbaşa Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevə müraciət etdilər.

Heydər Əliyev təcili olaraq rayona nüfuzlu komissiya göndərdi. Tariximizin nişanələrini yer üzündən silmək istəyənlərin və bununla barişan rayon rəhbərliyinin hərəkətləri müzakirə olundu. Abidəni dağıtmak istəyən generallar və rayon rəhbərləri cəzalandırıldılar. Heydər Əliyevin göstərişi ilə respublika Nazirlər Soveti 27 mart 1978-ci ildə Qəbələ tarix və mədəniyyət qoruğunun yaradılması haqqında qərar qəbul etdi.

Milli mənsubiyyət, tarixi kök, milli-mənəvi dəyərlər, bir sözlə, Azərbaycançılıq həyatının bütün dövrlərində ümummilli lider Heydər Əliyev üçün ən müqəddəs amal olmuşdur.

Ümummilli liderimizin Azərbaycançılıq ideyası geniş profilli, dövlət quruculuğunu bütün sahələrini əhatə edən konsepsiyadır. Bu ideologiya həmçinin milli dırçəlişimizin ən dəqiq və doğru müəyyənləşdirilmiş konseptual istiqamətidir.

Azərbaycançılıq xalqımızın əzab-əziyyətlərlə qazandığı tarixi sərvətidir. O real müstəqilliyyə nail olmaq, vahid, bölmənəz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vəsitədir.

Bu gün banisi Heydər Əliyev olan Azərbaycançılıq ideyası çox etibarlı əllərdədir. Cənab Prezidentimiz İlham Əliyev bütün fəaliyyətində ümummilli liderimizin siyasetini davam etdirir. Respublikamız günü-gündən inkişaf edir, xalqın həyat səviyyəsi yaxşılaşır, dövlətçiliyimiz möhkəmləndirir. **Oqtay MƏMMƏDOV.**



lərlə insan qətlə yetirildi, bir milyondan artıq həmvətənlərimiz öz ata-baba yurdularından didərgin salındı.

1990-ci ilin yanvarında imperiya cəlladları Bakıda, 1992-ci ilin fevralında Xocalıda erməni quldur dəstələri misli görünməmiş vəhşiliklər və soyqırımı törətdilər.

AXCP—Müsavat hakimiyyətin bacarıqsızlığı 1993-cü ilin əvvəlindən başlayaraq Azərbaycanı daha böyük təhlükələr girdabına sürüklədi. Həmin ilin may ayının sonunda azərbaycanda artıq vətəndaş qarşısundan kritik həddə çatmış, Azərbaycan dövlətçiliyi tarixdən silinmək təhlükəsi qarşısında qalmışdı. Azərbaycanın müstəqil yaşaması əfsanəyə çevrilirdi. Bacarıqsız rəhbərliyin yanımaz siyaseti ucbatından ölkəmiz bir neçə yerə parçalanmaq təhlükəsi ilə üzləşmişdi.

Azərbaycan çətin vəzilyətə düşdükdə xalq yenə də öz liderinə müraciət etdi. 1993-cü ildə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Heydər Əliyevin qətiyyəti,

çıxmışdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradio şirkətlərinin sayı da artmışdır. Hazırda ölkədə dövlət radio və televiziyası ilə yanaşı ANS, Lider, Speys, Azad Azərbaycan kimi özəl televiziya və radio kanalları müxtəlif məzmunlu verilişlər yayırlar.

2005-ci il avqustun 31-də İctimai Televiziyanın yayına başlaması Azərbaycan teleməkanını daha da genişləndirmişdir.

“Qəbələ”.

Televiziya və Radio

İşçiləri Günü qeyd edildi

Noyabr ayının 6-da ölkəmizdə Televiziya və Radio İşçiləri Günü qeyd olundu.

Məlumat üçün bildirək ki, 1895-ci ildə rus fiziki A. S. Popov radio qəbuləcili və radioötürçüsü aparati icad etmişdir. Avropada isə radionun kəşfi çox vaxt italyan alimi Qulyelmo Markoniye aid edilir. O vaxtdan radio zəruri rabitə vasitəsinə çevrilmişdir.

Televizorun (yunanca “tele”—uzaqlıq, latinca “vizor” görmə sözlərində ibarətdir) ixtirası bir qədər sonraya—

XX əsrin 20-30-cu illərinə təsadüf edir. 1933-cü ildə amerikalı mühəndis rus mənşəli Vladimir Zvorikin televizorun əsas hissələrindən biri olan ötürüçü qurğunu ixtira etdi. 30-cu illərin ortalarından televiziya verilişlərinin yayımı başlandı. İlk televiziya verilişi 1936-ci ildə londonda olmuşdur. 1939-

cu ildə ABŞ mühəndisləri A. Roze və X. Yoms tərəfindən televiziya trubkası ixtira edildi. Avropada yalnız 50-ci illərdə televiziya geniş yayılmağa başladı.

Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərinin başlayır. Bakıda ilk ra-

dio qurğusu 1924-cü ildə qurşdırılmışdır. 1926-cı ildə isə ilk radiostansiya fəaliyyətə başlamışdır. Məhz həmin il noyabrın 26-da ilk radio verilişi efirə çıxmışdır. O dövrə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saat, daha sonra 6 saatə çatdı. Azərbaycanda ilk dəfə televiziya verilişi isə 1956-ci il fevralın 14-də efirə